

**Adil CƏMİL**

Yaşa dolduqca, yaxın-uzaq keçmişə boy-
landıqca bu illorin necə ötdüyünü inanmaq
istemirsem...

Qarşısında iki kitabı var - "Vaqif çeşmosi" adlı iki poeziya almanaxı. Kitabın birincisi 1984, ikincisi isə 1989-cu ildə "Yazıcı" nəşriyyatı tərəfindən çap olunub. 1984-cü ildə işq üzü görən "Vaqif çeşmosi"nin tərtibçiləri mən və Ələmdar Quluzado, həmçinin, redaktoru da bu sətirlərin müəllifidir. Almanaxın 1989-cu ilədikə noşrının isə tərtibçisi Ələmdar Quluzado, redaktoru İsləm Türkaydır. Sonrakı illarda bəlli olaylar sabəbdən ənənə qırılır və "Vaqif çeşmosi" bir daha işq üzü görənmür...


39 il bundan öncə - 14 yanvar 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin M.P.Vaqif

qolom dostlarından şair-publisist Əli Məmmədun, tədqiqatçı-jurnalist Vəsif Quliyevin dozhamoti az olmadı.

O zaman kitaba yazdığım annotasiya əs-linda toplunun ideya-məzmun xüsusiyyətlərini ifadə edirdi: "Bu kitabda Dağılıq Qarabağ Muxtar Vilayətyində yaşayış-yaradın, Vaqif şeirinin ononolorını davam etdirəm, müxtəlif odəbi nəslə və poeti nöfusuna mənsub olan qolom sahiblərinin şeirleri toplanmışdır. Çiçəkləri sayısan yal-yamacın etri, bu bul-ğın zümzüməsi, dolı-dolu dağ çayının qılıltısi, yarpaq "dilli" zümrüd mesənin piçiltisi və bunların sonunda ömür-gün keçirən müasir insanın monovi aləmi - arzusu, istəyi, möhəbbəti oxucuya əlvən poetik boyalarla töq-dim edilir".

Lakin, bu əlvən boyalar tədricon öz yeri-ni qara rəngə verməyə başladı. 1988-ci ilin fevralində erməni qovğası ilə Qarabağın qara günləri başladı. Nəcə deyərlər, ədəbiyyat, mədəniyyət arxa plana keçdi, hor şey si-yasılışməyə yönəldi. Buna baxmayaraq, 1989-cu ildə (müəyyən fasilədən sonra) almanaxın ikinci və axırıncı nəşri işq üzü gör-dü - ancəq ovvəlkindən yığcanə həcmində... "Vaqif poeziya günləri" da bu döndəmə unduludanlaşmışa başladı. 1992-ci ildə Şuşanın iş-ğalı, Kocalı soyqırımı, Kelbəcərdə baş veren Ağdabəy faciəsi vandal qonşularımızın taktiki gedisi olsa da xalqımız bu olaylardan qor-xub, çəkinib, rubdan düşmədi. Birinci Qarabağ mühəribəsində millətimizin qeyrətlə, co-sur oğulları şərəflə döyüdü. O mühəribədə bize erməni yox, erməni havadarları qalib gəlib. Və nəhayət, haqq öz yerini tapdı. 28 ilənən sonra "Əziz Şuşa, biz gəlmisik" deyən dəmir yumruqlu sərkərdəmiz, Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyev sanki millətimizi yuxudan oyadı. Qazılörəmiz, şohidlərimiz qanı bahasına almazıq qala - Şuşa mənfur qonşularımızın

Qarabağın "Vaqif çeşması"

**Şuşada keçirilən Vaqif poeziya günlərinə yadigar almanax**

məqberəsinin bayram ovqatlı açılışındaki parlaq nüqtəndən sonra tokə Şuşada deyil, o zaman Dağılıq Qarabağ Muxtar Vilayəti de-yilen bölgəmizdə bir canlanma yarandı. Mərkəzi mətbuatı oli çatmayıan bölgə şairlərinin yarız-yaratmaq və yaşıqlarını çap et-dirmək həvəsi gücləndi. Məhz bu meyli hiss etdiyi üçün ölkə rəhbəri Heydər Əliyev Dağılıq Qarabağda yaşayış-yaradın şairlərin "Vaqif çeşmosi" adlı bir poeziya toplusunun - almanaxının buraxılmasına göstərmiş verdi. Həmin göstəriş Dövlətənşərkomun 28 dekabr 1983-cü ilin 419 sayılı qorarında ölü ifadəsini tapdı. O illərdə mon "Yazıcı" nəşriyyatının poeziya redaksiyasında redaktor vazifəsində çalışırdım. Şair dostum Ələmdar Quluzado Vilayət radiosunda eməkdaşlıq edirdi. Birlikdə bölgənin istedəndlər şairlərinin yaradıcılığından nümunələri toplayıb tərtib etdi və monim redaktörləm. 1984-cü ildə "Vaqif çeşmosi"nin ilk sayı işq üzü gördü. Xatırlayıram ki, almanaxın böddi cəhətdən mükəm-məlliyyətə məxsusi canyananlıq göstəron-

murdar ləpirlərindən temizləndi. Şuşanın maddi bərpası, infrastruktur bir torəfə, onun monovi həyatı da bərpa olunmağa baş-la-di. Bu tarixi şəhərdə "Xarı büləbül" festivalının keçirilməsi, conab prezidentin vurgula-dığı kimi "Vaqif poeziya günləri"nin bundan sonra gündəmə qaytarılması mədoni-mono-vi həyatımızda itirdiklərimizin gerçək bər-pasıdır.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanın gəlişi və Azərbaycan, Türkiyə prezidentlərinin birgə qəbul etdikləri "Şuşa bə-yannaməsi" xalqımızın sevincini ikiqat ar-tırdı.

Düşünürəm ki, Şuşada, ümuman Qarabağda həyat ovvəlkindən de gózəl bir axara qayıdadıq və "Vaqif poeziya günləri"nın iştirakçıları olan şairlərimiz, adıblorımız bu hə-yati gerçəkliliyi böddi gerçəkliliyə çeviroćək-lər. "Vaqif çeşmosi"nin növbəti nəşrləri də-oxucularımızı dəygünləndirəcəq.